



[li Krimli hakimiyytin Xocal siyastini ifa etdi](#)

“Btn bu absurd hrktrlrin fonunda qzl kimi vaxt ldn getdi”

Arannews-Bu gn Bakda Xocal soyqrmn il bal anm yrn hakimiyyt qrib mane yaradb. Ziyartilrin Xocal qurbanlarnn xatirsin ucaldlan Ana haray abidsi nn prospektl, byk kalonla yr etmsin imkan verilyib. nsnlar kiik qruplarla v arxa klrnd ziyart buraxlb. Bu da ziyartin .ktlviliyin mnfi tsir gstrib

Milli ura v AXCP d Xocal qurbanlarn anm yrn bel raitd keirib. AXCP sdri li Krimli hm anm mrasimind x zaman, hm d tdbir bard sosial bkldrki paylamlarnda bu nnsa toxunub. Yeri .glmikn, .Krimlinin anm mrasimind xna da imkan vermck istmyiblr, amma o szn dey bilib AXCP sdri feysbuk shifsind bu gn ziyart zaman yaananlardan x edrk, indiki hakimiyytin mumiyytl Xocal mslsind n qdr qeyri-smimi davrandn faktlarla ortaya qoyan geni yaz da :paylab. Hmin yazn tqdim edirik

!Azrbaycana dalt glinc, Xocalya da glck

Hakimiyytin bu gn Xocal ziyartin yaratd manelr Xocal il bal bzi tarixi mqamlar yadma” .sald. Xsusn gncliyin bilmsi vacibdir

vvla, indiki slal hakimiyyti uzun illr rzind Xocal qtliaamn dnya miqyasnda tantdrmaq, qatillrin mhakim olunmas n beynlxalq tribunaln yaranmasna n az almaq vzin, bu facidn sasn siyasi rqiqlrin qar istifad edib. Yal v orta yallar xatrlayar. tn srin 90-c illrinin sonlarında AzTV rejimin rqiqlrini qara dairlrin iind gstrib, xalqa “vtn xaini” kimi tqdim .edrdi

Hmin illrdn biri idi. Milli Mclisin gndliyin hakimiyyt nvbti df Xocal il bal qrar layihsi xarmd. Baxmayaraq ki, Milli Mclis Xocal qtliaam haqqnda artq bir ne df qrar qbul etmidi, yenidn qrar layihsi hazrlanmd. Layihd Ayaz Mtllobov bada olmaqla, “Xocal soyqrmna gr msuliyyt dayan” 17 nfr azrbaycanlnn ad var idi. Parlamentd ox grgin mzakir oldu. O zaman mn d daxil olmaqla Milli Mclisd xeyli mxalifti tmsil olunurdu. ox dedik ki, bel bir qrar qbul etmk rsvaylqdr. Xocalya soyqrm dediyimiz ndir, bu cinayt gr hanssa azrbaycanllar msul tutmaq ndir. Baa salmaa aldq ki, bu qrar bizi btn dnyada rsvay edr. Baa sala bilmdik. O zaman 10-15 nfr mxalifti millt vkili zal trk edib, yetsay pozduq. Sonra hakimiyytd kimlrs .bu qrarn biabrlq olduunu anlad v hmin layih bir daha Milli Mclisin gndliyin xarlmad

lbtt, biz d Ayaz Mtllobov hakimiyytinin Xocalda ba vernlr gr siyasi msuliyyt dadn qbul edirdik. El bu sbbdn d AXC vaxtnda Ayaz Mtllobovun istifasna nail olmuđu. Ancaq btlkd Xocal qtliaamna gr msuliyyt lbtt ki, ermni faistlrinin v onlara bu qtliaamda yaxndan kmk etmi Rusiyann 366-c alaynn zrind idi. Rejim is hr vasit il bu qtliaamn trdilmsind Rusiyann rolunu unutturmaq, hrbi cinaytkarlar Kryan v Sarkisyanla is yax mnasibtlr qurmaq xttini .gtrmd

Mlum hadisdn sonra parlamentd qrar qbul olunmasa da, AzTV z iind idi. Hr df Xocal soyqrmn ildnm yaxnlaan kimi Ayaz Mtllobov bada olmaqla, xeyli azrbaycanln hdf serdi. Sonra da... Sonrasn bilirsiniz. Myn razlama rvsind Ayaz Mtllobovu gtirdilr Bakya. O da hazrda lham liyevin hyat yolda Mehriban liyevann sas tbiats funksiyasn yerin yetirir. Ona .gr d daha Xocal bard ox danmaq istmirlr

Btn bu absurd hrktrlrin fonunda is qzl kimi vaxt ldn getdi. Xocal qatillrinin cinaytlrini btn vasitlrl dnyaya yaymaq, beynlxalq birliyi ermni vhiliyin inandrmaq, konkret cinaytkarlarn beynlxalq axtara verilmsin, Xocal soyqrm il bal beynlxalq tribunal yaradlmasna almaq

vzin, vllr bu facidn daxili rqiqlr (daha ox da Mtllobov trfdarlarna) qar istifad olundu,
.Rusiyann 366-c alaynn bu qtliahdak rolu unutturulmaa alld
Sonrak illrd is hanssa "all" bunlara ideya verdi ki, "Xocalya dalt!" ar il hakim ailnin zvlrin
yax piar da qurmaq olar. O trfdn d bir oliqarx olu Xocal tbiatn "pul yumaq" iin evirdi.
Oliqarx krsdn qovulunca, olunun Xocal sevgisi d bitdi. Baxn, bu qdr qeyri-ciddi yanablar
.Xocal qtliahdn tandlmasna

Rejimin bu id n qdr qeyri-smimi oldu n sonda 3 milyard dollarlq Azrbaycan pulyuyan
man ifa olunan zaman z xd. Mlum oldu ki, rejim lkdn ourlayb apard 3 milyard dollar pulun
50 milyon avrosunu avropal siyastilr xrclyib. Ancaq bu 50 milyon avronun mqabilind
avropal siyastilr Xocalya, Qarabaa dalt istnilmyib. Tam ksin, bu pulu verdiklri
avropallardan z hakimiytlrin qarantiya istyiblr. Siyasi mhbuslarn hbsin, mxaliftin
repressiya olunmasna, sekilrin saxtaldrlmasna susmaq mqbilind veriblr bu qdr pulu
.avropal siyastilr

Ona gr d minm ki, bu gn Xocal ziyartind rastladmz manelr tsadfi deyildi. Hakimiyyt
Xocaln, 20 Yanvar unutmayan, diri, ayaqda olan cmiyyt lazmd deyil. Xalqmza is lazmdr.
Yaln z Vtn, millt tssb kn, haqqn tlb etmyi bacaran, xarici dmn qarsnda da, daxildki rejim
qarsnda da dimdik ayaqda olan bir millt lksin azadlq, dalt v inkiyf gr bilr. Azrbaycana dalt
."!glic, Qarabaa v Xocalya da glck